

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisi və Rəhbərliyinə:

Rəy

Biz “Sumqayıt Kimya Sənaye Parkı” (bundan sonra cəmiyyət) Məhdud Məsuliyyətli Cəmiyyətinin (cəmiyyət) 31 dekabr 2017-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizcə, əlavə edilən maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından ədalətli əks etdirir (və ya düzgün və ədalətli təsəvvür yaratır).

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditü üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalarla Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmıq üçün yetərli və münasibdir.

İzahedici paragraf – fasıləsizlik prinsipi

Şərti rəy bildirmədən diqqətinizi maliyyə hesabatlarının 4 sayılı Qeydinə cəlb edirik. Həmin qeyddə Cəmiyyətin 31 dekabr 2017-ci il tarixdə başa çatmış il və daha əvvəlki illər ərzində təkrarlanan əməliyyat zərərlərinə məruz qaldığına baxmayaraq maliyyə hesabatlarını fasıləsizlik prinsipinə dair ehtimallar tətbiq etməklə hazırlanlığı açıqlanır. Azərbaycan Respublikasının hökuməti (hökumət) müntəzəm olaraq infrastrukturun tikintisi və təmiri, eləcə də Cəmiyyətin əməliyyat xərcləri üçün dövlət bütçəsindən köçürmələr edir. Cəmiyyət infrastruktur layihələrinin maliyyələşdirilməsi və əməliyyatların davam etdirilməsi üçün dövlət bütçəsindən vəsait almaqdə davam edir. Rəhbərlik hesab edir ki, hökumət cari investisiya layihələrinin maliyyələşdirilməsi ilə yanaşı Cəmiyyətin əməliyyatlarının davam etdirilməsi üçün investisiya ayırmaga davam edəcək.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri verilmiş şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin mövcud olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fasıləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasıləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasıləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalar nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya xətalar nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalar nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şərtlər çərçivəsində uyğun audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə olunmuş uçot siyasetinin uygunluğunu və rəhbərlik tərəfindən edilmiş uçot təxminlərinin və əlaqəli məlumatların açıqlanmasının məqsədə uyğunluğunu qiymətləndiririk.
- Mühasibat uçotunun fasılısızlık prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uygunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasılısız davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub olmadığı haqqında qənaətə gəldiyimiz halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqəti cəlb etməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın təqdim edilməsi tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasılısız fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Baker Tilly Audit Azərbaycan MMC-nin direktoru Ziya İbrahimov

20 aprel 2018-ci il
Bakı, Azərbaycan Respublikası

"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2017-Cİ İL TARİXƏ

(Azərbaycan Manatı ilə)

	31 dekabr 2017-ci il	31 dekabr 2016-ci il
AKTİVLƏR		
Uzunmüddətli aktivlər:		
Əmlak, qurğu və avadanlıq	134,403,482	101,469,168
Qeyri-maddi aktivlər	369,895	391,967
Əmlak, qurğu və avadanlıqların alınması üzrə təchizatçılara ödənilmiş avanslar	64,698	6,428,478
Cəmi uzunmüddətli aktivlər	134,838,075	108,289,613
Cari aktivlər:		
Əvvəlcədən ödənilmiş vergilər	3,703	2,221
Mal-material ehtiyatları	21,960	21,975
Avans ödənişləri	8,429	5,423
Debitör borcları	620,686	297,212
Pul vəsaitləri və onların ekvivalentləri	704,691	491,055
Cəmi cari aktivlər	1,359,469	817,886
CƏMİ AKTİVLƏR	136,197,544	109,107,499
ÖHDƏLİKLƏR VƏ KAPİTAL		
ÖHDƏLİKLƏR:		
Cari öhdəliklər:		
Kreditör borcları və digər ödəniləcək vəsaitlər	7,372,028	2,094,359
Faizli kreditlər və borc alınmış vəsaitlər	-	17,309
Cəmi cari öhdəliklər	7,372,028	2,111,668
CƏMİ ÖHDƏLİKLƏR	7,372,028	2,111,668
KAPİTAL:		
Nizamnamə kapitalı	500,000	500,000
Dövlət investisiyaları, xalis	195,019,490	155,309,023
Yığılmış kəsir	(66,693,974)	(48,813,192)
CƏMİ KAPİTAL	128,825,516	106,995,831
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL	136,197,544	109,107,499

“SUMQAYIT KİMYA SƏNAYE PARKI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

MƏCMU GƏLİR HAQQINDA HESABAT

31 DEKABR 2017-Cİ İL TARİXDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2016-cı il tarixində başa çatmış il üzrə
Gəlirlər	445,915	391,612
Əməliyyat xərcləri:		
Əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi	(11,903,188)	(15,075,527)
Amortizasiya və köhnəlmə xərcləri	(4,777,764)	(3,472,915)
Əmək haqqı xərcləri	(788,605)	(751,120)
İcarə xərcləri	(214,818)	(214,818)
Təhlükəsizlik xərcləri	(196,207)	(198,215)
Sosial siğorta xərcləri	(173,493)	(165,247)
Ofis ləvazimatları	(139,211)	(109,474)
Bank komissiyaları	(17,894)	(19,847)
Rabitə xərcləri	(20,556)	(17,602)
Digər xərclər	(141,824)	(131,997)
Cəmi əməliyyat xərcləri	(18,373,560)	(20,156,762)
Digər gəlirlər	46,863	21,520
İl üzrə zərər	(17,880,782)	(19,743,630)
İL ÜZRƏ CƏMİ MƏCMU ZƏRƏR	(17,880,782)	(19,743,630)